

# Sürəyya Nəsibin söz dünyası

Azərbaycan ədəbiyyatında yaradıcı qadın obrazı XII əsrde yaşmış Məhsəti Gəncəvi ilə başlayır desəm yalan olmaz. M.Gəncəvi dövründə Şamaxı, Beyleqan, Gəncə, Ərdəbil və Təbriz kimi ticarət və sənətkarlıq mərkəzləri olan, şəhərlər mövcud idi. İnkışafın bu pilləsində Şamaxıda Ə. Xəqani, Gəncədə M.Gəncəvi, N. Gəncəvi kimi tarixə çevrilən yaradıcı şairlər var idisə, Naxçıxanda yaradıcılığın digər növü olan memarlıq sahəsində möcüzəli düha olan Əcəmi Əbübəkir oğlunun yaradıcılığı bu beş şəhərə elm və mədəniyyətin işığıni yaşatmışdır. Demək istəyirəm ki, bütün tarixi dövrlərdə Azərbaycan ədəbiyyatının, inceşənətinin inkışafında Şamaxı, Gəncə və Naxçıvanın yaradıcı mühütünün böyük rolü olmuşdur. Bu mühit bu gündə müasir ədəbiyyatımızda və inceşənimizdə yaşayır və parlaqlığını göstərir.

Parlaq söz sahibi olan M.Gəncəvi bir rübaistində yazır:

Arvadla kişini bağlayır kəbin,  
Bu işə yol verir şəriət, ain.  
Mənimse kəbinim bir rübaidir,  
Varmıdır bu kəbinə yol verən bir din?

Söz, sözün gücü Azərbaycan qadınlarında hər zaman olmuşdur. Məncə XX əsr Azərbaycan qadın yazarlarımızın önündə gedən Əzizə Cəfərzadənin, M.Gülgülü, N.Rəfibəylini, M.ilbazini, H.Bülərinin, X.Thibəylini və onlarca XX əsr yazarlarının yaradıcılıqların dünya ədəbiyyatına örnək etmək olar.

XXI əsr Azərbaycan ədəbiyyatında, mən kiçik bir araşdırmadan sonra bildim ki, bu ədəbiyyatımızda örnək göstərməli otuzdan yuxarı qadın yazarlarımız var ki, bunların hər birinin yaradıcılığı haqqında çox düzgün ifadə tərzi ilə söz deməyə və dünya yazarlarına çatdırmağa dəyər. Lakin bu gün tənqid və tədqiqi ədəbiyyatımız nəyisə gözdəyir.

Mən Naxçıvan qadın yazarlarından biri haqqında Sürəyya Nəsib (Sürəyya Nəsib qızı Yusifova Naxçıvanın Şərur rayonunun Axamət kəndində yaşayır, Axundova APİ-nu qurtarmış, müəllim işləyir.)

Sürəyya Nəsibin 16-ci kitabı "Bir gün axtaracaq o gözler məni", Bakı Elm və Təhsil nəşriyyatı 2018-ci il kitabını satışda gördüm. İlk şeirine "Vətən deyirəm" diqqətim calındı.

Mehrində qoşadır sənilə anam,  
Mən sənin mehrində itən deyiləm.  
Onunçun sən mənə Sürəyya balam,  
Mən sənə fərəhlə vətən deyirəm.

Şeirinin təbiiyi, həqiqi mənənin çox təşbehlər içərisində itməməsi, şairin dilində sözcülüğün olmaması, həqiqi mənanın göylərdə, küləklərdə, şəhdə, cəməndə, buludda və ayda axtarmamış sən mənə Sürəyya balam,

mən sənə vətən deyirəm deməsi mənə çox şirin gəldi, kitabı aldım. Şair gənclik məhəbbəti ilə sevən, özünü sevdiyi igidin heyatında görən gənc bir qızın çılgın məhəbbət süzümünü şairin vətən sevgisində o, yanğını şirin-şirin dinləyirsən. Şeiri oxuyaq;

Mən sənin qoynunda ömür sürürəm,  
Sən mənim qəlbimdə yuva salısan  
Mən sənin gözünlə səni, görürəm,  
Sən məndə nəyim var, məndən alısan.

Çılgın ailə məhəbbətinin vətən məhəbbətinə çevirir, ailədəki şirin sevgini, vətəndə görür. Tapdanmış yolla gülünə, çiçeyinə, uca dağlarna, axan çaylarına qurban olum demir, özüne yeni ciğir açır. Bu ciğirdə özünün vətənə olan borcunu sadə dillə mübaliğesiz deyir. Elə klassiklərin, "Gel-gel ayaz günləri, İl in əziz günləri" təbiiyi ilə. Bu təbililik hopmağa təhsil, savad gəzmir. Savadsızın da qanına hopur, 100 illər yaşayır, el deyiminə çevrilir. Oxucu belə yazıları duymağa, əzbərləməyə saatlar sərf etmir. Bax, oxucu, şair Sürəyyada bu öz yərində oturur.

Mən kitabı vərəqlədikcə, Sürəyya Nəsibin sevgisindəki özünməxsusluğunu gördüm. Ona görə də bu yazını yazımaq özüme həvəs, istək götürdüüm. "Vətən dərdi" şeirində:

Bir qartalı seyr elədim zirvədə,  
Gözlərimə bu quş qəmli toxundu.  
Süzəmk üçün çox hayladım zirvəd,  
Uçanmadı, qanad yerə toxundu.

Sonra gözdən o, yağdırı leysanı,  
Söyləmirəm yetən dərdi çəkirdi.  
Demə qartal qınayırdı insani,  
Demə qartal vətən dərdi çəkirdi.

Bəli, vətən bütün yaradılanların vətənidir. O, şirin də, dovsanında, qartalın da vətənidir, gülünçiçeyin də vətənidir. Ruzi vətəndədir. Vətən dərdli olanda ruzi azalır. Yaradılanların qəmi çıxılır. Vətəni dərddən, yalnız insan qurtara bilər. Vətən də onu düşmən tapdalayanda kəderli, dərdli olur. Bax, şair bu qəmi duyan qartalı, insan qarşı kinli görür. Nə durmusan, mən öz qiyimla səni yuxudan oyada bilərem. Qalx, insan, qalx insan deyir. Şairin harayı içindən gelir. Başqası minməyə ucharlar gəzir. Şair isə, vətənin dərdini qartalın qırınnda duyar. Zəngin sufrə yox, vətəni dərddən qurtarmağı arzulayır. Bu şairin vari dövlətidir, tarixdə yaşadanıdır. "Əvvəlki özümüz" şeirində, şairin içi başqa nisgille yüklenir. Nadanlıq deyilən dərd onu M.Ə.Sabir çağrışına, C. Məmmədquluzadə harayına aparır. Baxaq:

Deyirdin xoş günlər olacaq bir gün,  
Ay keçdi, il keçdi olmadı, axı.  
Deyirdin nadanlıq solacaq bir gün,  
Nə qədər gözləyək solmadı axı.

Əsir torpaqlarım imdad istəyir,  
İmdada yetişən yoxdur hələlik.

Əzəl çırğıımız indi hisləyir,  
Alınan hava da ahdir hələlik.

Şair, bu şeirdə ana ürəyi ilə danışır, el oğullarına ayağa qalxın deyir. Vətəni əsir sözündən qurtaran yalnız qaçaq Nəbi, qaya yaran Fərhad, Koroğlu nəsilləri lazımdır. Onlar bu gün elimizdə, yurdumuzda çoxdur. Yalnız əsir sözündən qurtarmaq üçün, el çağrışı, vətən harayı lazımdır. O harayalar da söz adamlarının içi-



dədir. O, onu görür. Şairin ürəyi, əsir torpaqlarımızı qurtaraq yanğısı ilə əzab çekir, koroğular, nəbilər arzulayırlar. Nikbin qalmır. O günler lap yaxınlıqdadır deyir.

Sürəyya Nəsib vətən harayı şeirlərindən sonra, oxucuların sağlam məhəbbətə, bənövşə sadıqliyi ilə kökünə, güvənməyə, eşqin ölməməzliyinə, məhəbbətin isə kök salıb ailə baxçasına çevriləcəyinə inanır. Oxucuya mən deyənlərin dalınca gel, onda köklü olacaqsan deyir. Kök salıb gələcəyə yaşamaq üçün gedəcəksən .

Gör necə sirlidir, bəllidir addan,  
Suç deyil məhəbbət oduna yanma.  
Eşqin alovu güclüdür oddan,  
İncidir, yandırır kül etmir amma.

Mənim bir arzum var sevəndən bəri,  
Kaş hər kəs, xisrəti mələkdən alsın.  
Sevənə əl verməz, əlin dəstəyi,  
Sevən qoy dəstəyi ürəkdən alsın.

O, məhəbbət yolu getməyə hamya məsləhət görür, lakin bu yolu sərt enişi- yoxusu, küləyiçovgunu, qarı-boranı, var deyir. Onu sevgiye çevirib, tez yanib kağız kimi, tez də sönüb külə dönməyəsən, onu yaşadasan, onunla yaşayan, o toxumu atdığın ürəkde münbitlik görəsən, ona qulluq etməyi bacrasan, yaşadasan və yaşayasan, o zaman sən aile, ailədə sən olacaqsan. Gülli-çiçəkli bağın, baxçan olacaq, Bax, oxucu, mənim məhəbbətin sənə bunu deyir, - deyir, Sürəyya xanım .

Yer sevgi nəgməmi, səma dinlədi,  
Könlümə yayıldı, günəsin, ayın.  
Düzdür göydən yerə günəş enmədi  
Şəfqələ gönüldi yerə öz payın.

Nizamidə belə bir anlama var ki, məhəbbət olmasayı, günəş gülmezdi, bulud ağlamazdı, kəh-

raba saman çöpü götürməzdi. Şair bu anlamında, məhəbbətin gücünü yerlə-göyün titrəməsində görür.

Sanki oxucuya deyir, günəş öz şəfəqlərini yerə olan məhəbbəti nə görə göndərir. Əgər yer, torpaq bu qədər günəşə baxmasayı, günəş bu baxışdan alovlanı, yana bilməzdi. Özünü soyutmaq üçün yerə, torpağa nəfəsin göndərib, can verməzdi.

Oxucu, diqqət elə kənd mühitində böyüyen, işleyən, özünə həyat quran bir insan əslində, yanan günəşin göndərdiyi şəfəq deyil.

Lakin şair öz şəfəqini size göndərir, oxucuya göndərir. Bax, düşüncə budur, söz budur, böyüklik budur. Özünlə gəzdirdiyin dünyavı məhəbbəti oxucu qucağına verəsən.

O qəlbdən yaranıb candan yaranıb,  
Hər səhər sökülən dandan yaranıb.  
Damardan qan alıb, qandı yaranıb,  
Heçdən tapmamışq biz bu sevgini.

Yaşamı andırıb, az yox, xeyliyə,  
Vəlini o verib kəniz Telliyə.  
Şöhrəti o gətirib Məcnun Leyliyə,  
Heçdən tapmamışq bizi bu sevgi .

Sevgi mövzusunda sayı bəlli olmayan şeirlər yazılıb. Hər birindədə bir ustad izi var. Sevgi dünyayı mövzudur. Harada yazılır yazılışın, insan qəlbini ovsunlayır, insan qəlbinə hərarət, sevinc verir. Şairin məndə olan "Hələ görə rümləli çox işim var", "Ömrü bələ yaşadım".

Bir gün axdaracaq o gözlər məni" şeirlər kitblarında oxşarı olmayan yüzlərə məhəbbət mövzulu şeirlərini oxudum. Anatə məhəbbəti, vətən-torpaq məhəbbəti, el-oba məhəbbəti, bir də temiz şair sözündə süzülən məhəbbət.

Bu məhəbbətdə şairin yetişən gənc nəsilə böyük örənyi uzaqdan görünür. Sev, sevin sevgini yaşadın, yaşıda bilmirsənə, o sevgiye sığınma deyir. Bəli görünür ki, Sürəyya Nəsib ürəyində sağlam, qururlu, yalnız özününki olan bir el mehbəbbəti, ailə məhəbbəti, bir də onu yaşıdan həyat mehbəbbəti vardır.

Sürəyya Nəsibin eksər şeirləri onbirlikdir. Qafiyələri və bölgüsü ustad şair yoludur. Kök qafiyələrə daha çox yol verir ki, bu da onun şeirindəki, öz yolu, öz ulubunun olduğunu sübut edir. Üslubunda nə başqa şairlərin yaradıcılıq yolu, nədə klassiklərin oxşarlıqlarını görmədim.

Şair həmdə müəllimdir. Azərbaycan uşaq ədəbiyyatının axşadığı bu XXI-ci əsrde istərdim ki, şairin bu sahəyə marağı ciddiləşsin. Uğurlar arzulayıram. Bütün Naxçıvan yazarlarını salamlayıram. Tarixdə qalaşınız deyirəm.

Əvəz Süleyman .

AYB-nin üzvü ,

Prezident təqaüdçüsü, Sərhəd qoşunları müsabiqəsinin qalibi, qızıl qələm mükafatçısı